



QORXMAZ ABDULLA

ELÇİLİKDƏN GÜLÇÜLÜYƏDƏK

(pritça-hekaya)

Əgər qəribə xasiyyətli insanların müsabiqəsini keçirslər, mən birinci yerə çıxmamasam da, səksiz, ikinci olaram. Desəm, inanmayacaqsız, son illər adətən dar vaxtı - saat altı radələrində gözlərim öz-özünə yumulur, elə bil naməlum bir qüvvə içimin havasını, suyunu nasosnan çekir, vurur çölə. Xüsusən payız, qış aylarında. Yenə bir gün həmin vaxt divanda müşildaya-müşildaya yatmışdım. Qəfildən mərdiməzar arvadağam başladı məni dümsükləməyə.

-Əh, ay bəxtəvərin oğlu, genə dar çağı yuxu bishirirsən? Bu nə adətdi e... səndə? Gündüzlər yatırsan, gecələr də səhərəcən futbola baxırsan. Dur, gör televizorda nə pəsdahlar çıxardıllar. Elə bircə bu çatmirdı.

Tez dikəldim, oturdum divanın baş tərəfində. Yuxulu gözlərimi barmaqlarımla ovub zillədim ekrana. Qardaş, gördüm nə, uzandraz, "şvabra" fason ariqsifət, gursaç bir oğlan əlində bakala oxşar mikrofon yumpyumru, almagöz, qalınqaş, qıvrımsaç, yanaqlarından qan daman bir qız uşağının az qalır ağızına girə. "Xalxin" qızını qapılarının giricəyində qısnayıb divarın küncünə, tutub "prikola". Müsahibinin 16 yaşı ola, ya olmaya. Qız xumar gözlərini yerə zilləyib aparıcının dərin, əhatəli, elmi-əməli məntiqə söykənən suallarına güclə eşidiləcək tərzdə, utana-utana, sixılı-sixılı cavab verir:

-Biz XTB kanalından gəlmışik. "4-də 4" verilişindən. Sənə elçi düşmüşük. Daha doğrusu, nişanın Qismətlə səni barışdırmaq istəyirik, Simuzər xanım.

-Adım Sənubərdi.

-Neynək, olsun Sənubər xanım. Oğlanın dediyinə görə, onnan ilyarım nişanlı olmuşunuz. Nə səbəbdənsə sonra nişanı geri qaytarmışan. Elədi?

-Hə.

-Niyə axı? Bilmək olarmı nə baş verib?

-Niyəsini gedin, özündən soruşun.

-Soruşmuşam, elə onlardan gəlirəm. Özü də ode, o tərəfdə oturub maşında, sənin "hə"ni gözləyir. Ürəyi yarpaq kimi tir-tir əsə-əsə, intizarnan. Deyir, güya, səni hansı bayramdasa, ya ad gündəsə təbrik eləməyi unudub. Ona görə də sən ondan biryolluq ayrılməq qərarına gəlmisən. Burda qəribə nə var ki? Bəlkə, yadından çıxıb, ya imkan tapmayıb?

-Təbrik eləmir, heç eləməsin, hərdən zəng eləyib, hal-əhval tutmağa nə söz? Bu da çətindi? Heç mən özüm zəng vuranda da çox vədə telefonu götürmüür. Elə bil vaxtiyan dizlərini yerə qoyub yalvardığı, şirin-şəkər vədlər verdiyi həmin qız mən deyiləm. Sonralar eşitdim ki, başqasına vurulub, onunla görüşür. Çağırdım anasını da, özünü də, nişan üzüyünü cirpdım təpəsinə. Ziyanın yarısından qayıtmış...

-Ay qız, bunlar yalandı, böhtandi. Sizi istəməyənlərin quramasıdı. Biz oğlanla hər barədə səhbət eləmişik. Deyir, mən onu sevmişəm, sevəcəyəm də. Barışın, toyumuzu eləyək. Fikrin nədi? - deyə aparıcının sağ böyründə dayanan qalındodaq, sarışın, dolu, koppuş çiyinləri, iri tutuş döşlərinin çatalığı açıq qalan müğənni xanım, qızə sözünü tamamlaymağa imkan vermədi.

-Qismət çox ağılli, mehriban, tərbiyəli ogländi.

Qarşında taybatay açılan qapını dərdindən ölənin üzünə çırpmaya. Sevənlərdə ən yaxşı xüsusiyyət bilirsən nədi? Bir-birinə güzəştə getməyi bacarmaq. - Bunları da aparıcının "soldışı" dardüttək yubkasını açıq dizlərinə sarı darta-darta dedi. - Barış getsin. İndiki zamanada elə yaxşı oğlanı çətin taparsan. Qismətini əlindən buraxma. Axırda peşmançılığını çəkərsən, qəşəng bala.

Qız findiq burnunu qaşıya-qaşıya:

-Uje gecdi. Onun mənəcə aćdıqı qapını biryolluq bağlamışam. - dedi. - Sözümü geri götürən deyiləm.

Aparıcı hırslı mikrofonu müsahibinin ağızından aralıyalraq boğazına güc verdi:

-Ay qız, niyə tərslik eləyirsən? Bu da bizim sağolumuzdu? Səni pis yola çəkmirik ki? Heç bilirsən bu təkrar elçilik üçün şəhərdən bura neçə yüz kilometr maşın sürmüşük?! Mən indiyəcən neçə elçiliyə getmişəm, sənin kimisinə rast gəlməmişəm. Padumaeş, bunun yanına sevgilisi gec-gec gəlir... Hə, nolsun?

Bu yerdə nişanı qaytaran qız bərk əsəbləşdi. Səsinin zil yerinə saldı:

-Hardan, nə qədər yol gəlməyiniz məni maraq landırmır. Öz işinizdi. Sizə minnətçi yollamamışığ ha. Mən heç siftədən onu istəməmişdim. Anam məcbur eləmişdi. Düzünü axtarırsansa, mənim hələ ərə getmək fikrim yoxdu. 11-ci sinfi qurtarandan sonra gedəcəm peşə məktəbinə.

Oxşayırlar, daş qayaya rast gəlmisdi. Nə qız inadından dönür, yola gəlir, nə də elçi geri çəkilmək istəyirdi. Belə çıxılmaz vəziyyətlərdə aparıcı adətən son silah kimi onun-bunun adından özünün toq-quşdurduğu təsirli şeirlərdən oxuyurdu ki, bəlkə qarşı tərəfin ürəyi yumşala. İnsafən, çox vaxt da isteyinə yetirdi.

İndi də həmin üsuldan yararlanmağın vaxtı çatmışdı. İstəməsə də, qeyri-ixtiyari olaraq gülümsədi. Qıçıq gözləri geniş açıldı. Nazik dodaqları gərildi. Əlini pencəyinin qoltuq cibinə salıb, ordan şax, qət-təzə bir vərəq çıxardaraq qarşısındakına müraciətələ:

-Gör hələ sevgilin sənə nə qəşəng, təsirli, üzür-xahlıqnan dolu şeirlər yazıb göndərib, dedi. -Oxuyum, qulaq as. Yazıq oğlan yəqin, nə qədər əziyyətə qatlaşış araya-ərsəyə gətirincə bu sətirləri.

Ceyran duruşunla, yerişinlə sən

Canımı alırsan, gözəl, nədən sən?

Mən istərəm təkcə məni sevəsən,

Qəlbimə girmisən nə üçün, nədən?

Sən inca, zərif gülsən,
Arzumdu, təkcə məni sevəsən.
Sevməsən, barışmasan, ölərəm,
Sən axı dərdimi hardan biləsən.

Hələ dalına fikir ver, vaynəfsədi, vallah.

Sevda yolçusuyam, eşq əsiriyəm,
Başqa birisinə könül vermərəm.
Dərdindən inləyən kamanam, neyəm,
Sənsiz üzür məni dərd, kədər, qəm.

Ürəyim partlayır, zalim, barittək,
Gəl bu inadından, gözəlim çək!..

Qız onun şəninə səslənən bu odlu-alovlu nümunələrin təsirindən nəinki yumşalmadı, əksinə, illah da qorrandı, cin atına mindi. Sanardin qaynaşan arının yuvasına təzədən çöp uzatdılar. Əl-qol ata-ata, acilaya-acilaya, neşterini çağırılmamış qonaqların yuxa yerlərinə sancmaqla onları axır ki, susdurdu, "zərərsizləşdirdi":

-Deyə bilmərəm, bu düzələsi namumkun olan işdə sizin qazancınız nədi, ancaq özünüňahaqdan yorursunuz. Siz ana dilində söz başa düşmürsünüz? Təkrar eləyirəm, dediklərinizin, məsləhətlərinizin mənə zərrə qədər dəxli yoxdu. Əl çəkin mənnən! Özgələrin ailə işlərinə qarışmayın! Bir də ki səhərdən tərifini göyə qaldırdığınız o oğlan tayı-bərabəri olmayan matah tikə isə nə əcəb öz qohumlarınızdan birini nişanlamırsınız ona?

Bayaqdan "xalxin" uşağını yola gətirməkdən, inadından döndərməkdən ötrü dəridən-qabıqdan çıxan elçilər qalib görkəmində firıldayıb onlardan uzaqlaşan qızın dalınca baxa-baxa qaldılar.

Belə baxanda, məsələyə ədalətnən yanaşanda sözügedən teleməkanın baş elçisini, onun "sağdışı, soldışı" qismində çıxış eləyən mamlımatan, qəmzə-satan xanım müğənniləri ağızından süd iyi gələn bir kəndçi qızını yola gətirə bilməməkdə qınamağın yeri yoxdu. Həyatda bundan da qəribə, tərs işlər olur. Missionerlər hardan bileydilər ki, əziyyətləri bəhrə verməyəcək. Cəhdləri boşça çıxacaq, kim demişkən, əlləri ətəklərindən uzun qayıdacaqlar. Bəlkə də, istəyiblər, ən baxımlı kanal olaraq məhərrəmlik ayı qurtarandan dərhal sonra başlanacaq toy mərasimlərinin çiləkən tutmuş bəndini-bərəsini, axarını açmaqda başqa televiziyalardan qabağa düşsünlər. Nə yazıq ki, qaş qayırdıqları yerdə vurub

gözü də çıxardılar. Demə, görəcəkli günləri qabaqdaymış hələ. Uğursuzluğa baxın ki, baş tutmayan elçiliyin əziyyətinin ağrı-acısı, kəsif, ürəkbulandırıcı havası canlarından dəf olmamış kəmfürsət, milçəkdən fil düzəltməkdə xüsusi məharət göstərən qələm sahibləri, əlindən ovçundan fərli bir iş gəlməyən şəbədəbaz, loğazçı tamaşaçılar düşdülər cəfakes, xeyirxah kanalın üstünə. Qılıncını (daha doğrusu qələmini) götürən, barmaqları, gözləri karına gələn KIV-lər, sosial şəbəkələr, profillər, mobil qurğular, saytlar səbəbkarların ünvanına tay nələr demədilər, yazmadılar.

Biçarə aparıcının - baş elçinin təzəcə aldığı fəxri adın şirinliyini qədərincə dadmağa da imkan vermədilər. Bizimkilərin qaydası da, həmişə yızılannın üstünə ovxaranmış baltaynan cumarlar, rəhməszəsinə kəsib-doğrayarlar, atalar, ağına-bozuna baxmazlar.

Nə isə... Bunları elə belə, sövgəlişi söylədim. Qayıdırəm siftəki səhbətimin "məmmədvəlisinə". Dedim, ay canım, onsuz da yuxum qaçı, qurdala, gör qadasın aldığım respublikamızın başqa çoxsaylı telekanallarında maraqlı tay nə var, nə yox. Pultu götürüb başladı qara, xırda, yumşaq, kvadrat formallı düymələri aram-aram basmağa.

Pahoo... Bayaqdan haqqında danışdığını elçilik şousu indi gördüklerimin yanında heç nə idi. Buyurun, çeşidli-çeşidli, rəngbərəng, göz qamaşdırın kadrlardan, təsvirlərdən, görüntülərdən eşitdiyim ilk cümlələrə siz də diqqət yetirin.

BTV-də: "Necə olubsa, konsertdə oxuyan xanım müğənninin dırnağı çıxıb qalıb sol qulağının içində. Konsert qurtarandan sonra gücnən çıxardılar.

O dəqiqə ağlıma bu sözlər gəldi: "Yəqin, süni dırnaq imiş, qulağını qasaşyan momentdə nəyəsə ilişib, qalıb orda".

STV-də: "Şeir yazmaqdə ötrü məktəbə getmək, ali təhsil almaq, ədəbiyyatçı olmaq vacib deyil. Bu qabiliyyəti, istedadı gərək Allah verə adamaya".

Dahiyənə fikirdi. Şərhə ehtiyac yoxdu.

DTV-də: "Bu gündən Duyğu ilə Elçinin arasında eşq macərası başlayır".

Oğullu-qızlı olsunlar.

FTV-də: "Müəllim az maaş alırsa, dolana bilmirsə, dərsdən sonra getsin, başqa yerdə də işləsin".

Yaxşı məsləhətdi. Super! Atalar demişkən, nökərsən, balam, niyə bekarsan?

KTV-də: Bəzi adamlar narazılıq edirlər ki, qiyamətlər hər gün qalxır. Düz danışmırlar, həm super-

marketlərdə, həm bazarlarda, eləcə də digər ticarət obyektlərində qiymətlərə ciddi nəzarət olunur".

Mən bilmirəm, indi bəzi ağızgöyçəklərin sözünə inanaq, yoxsa o boyda, yaraşıqda nazirin? Səhv salırlar, yəqin hər gün qalxan ayrı şeydi.

QTV-də: "Tənha qalmışam, pəncərə arasında cirpinan təkcə milçək kimi!"

Çox sərrast, təsirli bənzətmədi. Hələ indiyəcən belə orjinal poetik tapıntı işlədilməyib.

PTV-də: "Ay Əlkəbər, salam, oğlum. Qazax zonasından Nəhayət xalandı zəng vuran. İki xahişim var. Biri odu ki, gələn ayın 4-dən 5-nə keçən gecə nəticəmin üç yaşı tamam olajax, onu təbrik elliyirəm. İkinci də xahiş də elliyirəm, Baloğlan müəllim "Ana" muğamını söyləsin".

Xanımın zövqünə söz ola bilməz. Həqiqətən "Ana" muğamı tamam başqa alemdi. Adam eşidəndə gilə-gilə əriyir, ölü, tay dirilmək istəmir.

ŞTV-də: "Elizaa!.. Elizaaa! Hardasan? (qısqırtı eşidildi. Kadr dərhal dəyişdi. Pianonun zil səsi ekranı başına götürdü. "Harda olacam, səhər tezdən studiyadayam". Sonra dürlü-dürlü, məstedici özü-nütəriflər...

Tanrim bu cahcələli, növraqı, çal-çağırı bizə çox görməsin. Necə deyərlər, acliq olsun, kef olsun!

OYTV-də: "Xəbərlər bloku"nda eşitdiyim isə miqyasına, dünyəviliyinə və sanbalına görə lap heyranediciydi. "Nikaraquada göldən su içən inək qəfil sürüşərək gölə düşüb. Heyvanın aqibəti haqqında məlumat verilmir".

Axır... Axır ki, ana kanalımız camaatımızın təkəmseyrək rast gəlinən "bezdarnı" problemlərinin, qayğı və ehtiyaclarının bol-bol dilə gətirilməsindən, qabardılmasından macal tapıban uzaq xaricdə baş verən daha mühüm, daha vacib hadisələrə də vaxt ayırmağa başladı.

ZTV-də: "Əsas sahələrdə olduğu kimi, gülçülüyüñ inkışafi sahəsində də qabaqcıl ölkələri ötüb-keçmişik..."

Deyirəm axı, son vaxtlar gül kimi yaşamağa başlamışq. Allah-təala gözdən-nəzərdən saxlaşın hər birimizi.

Birdən nədənsə halim büsbütün dəyişdi. Başım gicəlləndi, gözlərim qaranlıq çökdü. Elə bil beqəfil cin yoluxdu mənə. Bildim ki, uzun illərdi boğazımnan ikiəlli yapışib qopmayan, ipə-sapa yatmayan qan təzyiqim yenə sıçrayıb kəlləçarxa. Bu da bir ayri cür qəribə xasiyyətdi məndə. Bekaraca əhvalım duruldumu, çox keçmir peşmançılığını çəkirəm.